



**Səhla
Cabbarlı**

Tarix boyu sərhədleri dəyişen, quruluşan dağdan, yeni xəritələr cizan iki yol mövcud olub: Hərb yolu, diplomatik yol. Hərb hər zaman aktulardır. Diplomatiya isə güclülerin zəiflər üzərində hədə, təhdid, məcburəmə funksiyasına çevrilən yolda kimi xarakterizə edilirdi.

Mühəribələr bütün dövrlərdə uzunmüddətli və qısamüddətli olub. Uzun çəkən mühəribələr, əsasən hansısa ərazi uğrunda böyük güclərin mühəribəsidir. Bu mühəribələrdə nadir hallarda bir tərəf qələbə qazanır. Əksər hallarda hər iki tərəf böyük tələfat verir, nəticə bərabər olur. Qısa

luğa və xəzinə boşalmasına gətirib çıxarsa da, onlar ingilisləri tamamılıkla krallıqdan qovub, xeyli ərazilər əldə edə bildilər. İngiltərəde isə feodal bürokratiyası gücləndi və ələkenin mühəribədən tek qazancı isə Kale limanı oldu. Bu, heç bitməyən sonrakı əsrlərdə də ingilis-fransız mühəribələrinin əsasını qoyan mühəribə idi.

Ən uzunmüddətli mühəribə

Bəşər tarixinin ən uzun çəkən mühəribəsi 335 il davam edib. Hollanda, İspaniya II Filip kralı olduğu Habsburqlar xanədənin həm siyasi, həm də dini gücünə qarşı 17

yejun müqavilə ilə 335 il çəkən siyasi və torpaq üstünlüyü uğrunda gedən mühəribə şəraitini sona çatdı.

İngilis hegemonluğu

Tarixin ən maraqlı araşdırılan mühəribələrindən biri da "Yeddi illik mühəribə"dir. 1756-1763-cü illəri əhatə edir. Bu, Avropada hegemonluq və yeni müstəmləkələr ələ keçirmək uğrunda yarış idi. Mühəribənin əsas tərəfi dənizlərde güclü olan Ingiltərə idi. Ingilterə dənizdə hərbi donanma üstünlünü qoruyarken, quruda isə mütəfiqi Prussiya güvənirdi. Bu mütəfiqliyə alternativ qüvvə isə, Ost-Hind şirkətindən öz müstəmləkələrini



Gün var əsrə bərabər və ya mühəribələr tarixi: 38 dəqiqə, 44 gün, 335 il...



müddətdə başa çatan mühəribələr isə, əsasən güclü və zəif dövlətlər arasında olur. Güclülər düşmənə sərsidi zərər vurur və qısa müddətdə mütləq qələbə qazanır.

Geridə qoşduğumuz 44 günlük Vətən mühəribəsi də qısa çəkən mühəribələrdən sayılır - diplomatikanın hell ede bilmədiyi, hərb yolu ilə qalib gelən mühəribə. Biz qələbə qazandıq, torpaq bütünlüyümüzü təmin etdik, 8 rayondan erməniləri tamamilə qovduq.

Bu yazıda tarixdə ən uzun və ən qısa çəkən, eyni zamanda dünyadan, qitələrin xəritəsini dəyişen mühəribələrdən bəhs olunacaq.

Qərb-Şərqi toqquşmaları

Orta əsrlərdə ilk ən uzun çəkən mühəribələr "Xaçı safları" ("Səlib yürüşləri") hesab olunur. Bu saflar Qərbin Şərqi olan tamahı, işğalçılıq və qarşılıklı yürüşləri idi. 1095-ci ildə Roma Papasının verdiyi "xeyr-dua" ilə, 1096-ci ildə yürüşlər başlandı.

1270-ci ildə kimi fasilelərlə davam edən bu yürüşlərin neticəsində Şərqi ölkələrində minlərlə insan həyatını itirdi, yüzlərlə tarixi şəhər dağıldı, yandırıldı və tarixe qovuşdu. Mədəniyyət vəhşicəsinə məhv edildi. Zəngin kitabxanalar, dəyərli əşyalar Avropaya daşındı. Beləliklə, Şərqi bir də iki əsr sonra dırçələ bildi.

İkinci uzun çəkən mühəribə "Yüzlilik mühəribə" hesab olunur. Bu mühəribə İngiltərə ilə Fransa arasında fasilelərlə 100 il davam etdi. 1337-ci ildə zəngin torpaqlar hesab edilən Flandriya uğrunda başlandı. Yüz il arzında baş verən döyüslər quru və dəniz döyüsləri daxil idi. Əvvəller İngiltərə bir sərənətə qələbələr qazandı. Lakin XV əsrin əvvəllerində Janna Darkin başlatdığı üşan, Orlenanın azad olunması neticəsində əsaslı dönüş yarandı və əsaslı döyüslər başlandı. Mühəribənin sonu Fransa üçün dağıntılara, yoxsa-

leyətin birləşməsi ilə, 1568-ci ildə azadlıq mühəribəsi başladı. Bu mühəribə o qədər genişləndi ki, 80 il davam etdi və məcrasından çıxdı. Tarixdə bu mühəribəyə bəzən "80 illik mühəribə" deyilir.


1608-ci ildə bir neçə dövlət birləşərək protestant birliliyi yaratdı. Onlar katolik olan Müqəddəs Roma İmparatoryasına qarşı birleşdilər. Nəticədə 1618-ci ildən etibarən Avropada ilk böyük dini məzəhəb savaşı olan "30 illik mühəribə" başlandı. Bu mühəribə də "80 illik mühəribə"nin tərkibinə daxil oldu. 1648-ci ildə həm "80 illik mühəribə", həm də "30 illik mühəribə" sona çatdı və "Vestifalya" müqaviləsi bağlandı. Milyonlarla insan itkisinə səbəb olan mühəribənin nəticəsi olaraq Müqəddəs Roma İmpariyası zəiflədi, Fransa və İsvəçinə torpaqlar əldə etdi. İspaniya xəzinəsi boşaldı və krallıq zəiflədi. Bu sülh müqaviləsi Avropada müasir diplomatianın əsasını qoyan hadisə oldu.

Sülh müqaviləsinin bağlanması na baxmayaraq, Hollandiya yenə də dinc dayanmındı və Silli adaları ilə mühəribələri davam etdirirdi. 1651-ci ildən rəsmi olaraq Siliyə qarşı torpaq iddiası irəli sürdü. Bu iddialar, qarşılıqlı çəkişmələr 335 il əkəldi. Həm də mühəribənin maraqlı tərəfi o idi ki, burada insan tələfatı olmadı. Daimi siyasi mühəribə, torpaq tələbi, dini anlaşmazlıqlar üzərində çəkişmələr davam edirdi.

Nəhayət, 1985-ci ildə Silli adaları konseyi sədri Londondakı Niderland sefirinə məktub yazaraq, artıq bu siyasi mühəribəyə son vermək və barışmaq istədiğini bildirdi. Sefir Rein Jonker da cavabında Silli və Niderland arasında sülh müqaviləsinin bağlanmasıనı vacibliyini bildirdi. Beləliklə iki tərəf arasında, Böyük Britaniyanın da iştirakı ilə danışqlar başlandı və müqavilə bağlandı. 1986-ci ildə rəzziliq gəlindi və 1987-ci ildə bağlanan

qorumaq istəyən Fransa, onun dəstək verdiyi və Avropanın mərkəzində hegemon dövlətə çevriləmək istəyən Avstriya, qərbdə Prussiyaın təsirini azaltmaq və yeni torpaqlar əldə etmək istəyən Rusiya, əlavə olaraq İspaniya və İsvəç mütəfiqliyi vardi.

Mühəribələrin gedisiندə İngiltərə qarşı tərəfi dənizlərdə blokadaya salırıldı. Saksoniyaya hücum etməklə "Ves-



tifalya" sülhünü pozan Prussiya bəzi mühəribələrde qələbə qazandı. Lakin Prussiyaın quruda bir səra ciddi məglubiyətləri Avstriya ilə Rusyanın müqavilə bağlamaları ilə yekunlaşdı. Ən əsas mühəribə Fransa və İngiltərə arasında gedirdi. Dənizlərdə Fransa donanmasını ağır məglubiyətə uğradı və İngiltərə "7 illik mühəribə"nin qalibi oldu. 1763-cü ildə Parisdə bağlanan sülh müqaviləsinə görə, İngiltərə Fransadan Kanadanı, Floridanı, Luizyananın bir hissəsini və Hindistanda ki fransız mülklərini aldı. Avropada da əsas söz sahibi İngiltərə oldu. Fransa-

nın bu mühəribədə ağır hərbi və diplomatik məglubiyəti bir neçə il sonra başayaq Böyük Fransa İnqilabına zəmin yaratdı.

Qurtuluş savaşı

Üç il davam edən qurtuluş savaşı (1919-1922) - Mustafa Kamal Paşa-nın başlatdığı, ölkəsi əsir olan bütün xalqlara güc, ilham verən Anadolu hərəkatları. Birinci Dünya mühəribəsi (1914-1918) üç imperiyaya son qoyub, yeni dünya düzəninin qurulduğu ən böyük keçid dövrü oldu. Yekun olaraq bağlanan "Versal" sülhünə görə, bütün xalqlara dövlət qurmaq üçün şərait yaradılar, nədənse Osmanlıda yaşayış türklərə hər hansı bir dövlət yaradılmasından səhbət getmirdi. Əksinə, onlar İngiltərə və Fransanın mandat dövlətlərinin tərkibində əriyib itəcədlər.

Lakin Kiçik Asiyada Osmanlinin

çatdı. Hakimiyətin təhvil alınması prosesi ilə birlikdə 1.5 saat çəkdi. Mühəribəyə qatılan 700 zənzibarlı hərbiçidən 500-ü öldürdü. Sultan Xalid isə qədə. Sonradan onun fərgli yollarla Almaniyaya mühacirət etdiyi bildirildi.

İsrail ərəblərə qarşı

İkinci qısa mühəribə "Altı günlük mühəribə"dir. 1967-ci ilin 5 iyun tarixində başlandı və 6 gün davam etdi. Bu, İsrail və Ərəb Birliliyi arasında gedən mühəribə idi. Birlik SSRİ-nin destayı ilə silahlansıdı və özünü mühəribəyə hazır hiss edirdi. Həttə, Misir Prezidenti Camal Əbdüllə Nasir mühəribə başlamazdan qabaq demisi ki, "yəhudilər bizi mühəribə ilə qorxudular, biz isə onlara deyirik: Əhələ və səhələn (Xoş gəlmisiniz)". Həttə, daha bir açıqlamasında mühəribə başlayarsa, İsrail yox edəcəklərini demisi.

ABŞ və SSRİ hər iki tərəfi mühəribədə cəkidirməye çalışısa da, nəticə olmadı. Döyüşü İsrail başladı və ilk olaraq Misir, Suriya və ləordaniya aerodromlarını bombalayaraq, bütün döyüş təyyarələrini sıradan çıxardı. Dünya şokda idi. Daha əvvəl bu şok Almaniya SSRİ aerodromlarını bombalayanda baş vermişdi. 6 gün erzində Səudiyyə Ərəbistanı, Yəmən, Küveyt və digər ərəb ölkələri də İsrailə mühəribə elan etdi. ABŞ tərəfsizliyini elan edərək, SSRİ İsraille diplomatik əlaqələri keşdi.

"Altı günlük mühəribə" İsrailin tam qələbəsi ilə başa çatdı. Mühəribənin nəticələri bu gündənək qüvvədədir. Quds İsrailin oldu, pan-ərəbzim birdəfələk gökdü. İsrail bölgədə rəqiblərə qədər güclü oldu və torpaqlarını dördət artırdı. Qəzza, Sinay yarımadası, Golan təpələri, Quds torpaqları İsrailin nəzarətine keçdi. İsrail qalib idi və heç kim onu mühakimə etmedi.

Üçüncü qısamüddətli mühəribə 1971-ci ildə Hindistan ilə Pakistan arasında baş vermişdi. 3 dekabr tarixində başlanan mühəribə 13 gün davam etmişdi. Buna tarixdə üçüncü Hindistan-Pakistan mühəribəsi də deyilir. Mühəribəni Pakistan başlayır və Hindistanın hərbi bazalarını bombalayır. "Çingizxan əməliyyatı" adanın bu əməliyyatda Hindistana məyyən qədər zərər verir, lakin onlar səfərbərlik elan edərək genişməyiş döyüşlərə başlayırlar. Partizan hərəkatları hindiləri irəli aparırlar. 17 dekabrda Pakistan təslim olur və müqavilə bağlanır.

Döyüşün nəticəsində Bangladeş dövləti öz müstəqilliyini elan etdi. Pakistan Prezidenti Yəhya xan xalqından üz istəyərək istəfa verdi və növbəti il hər üç dövlət arasında qarşılıqlı anlaşma ələ edilərək dostluq və sülh müqaviləsi bağlandı. Dünya xəritəsində yeni dövlət doğuldu.

Cəmi 38 dəqiqə...

Tarixdə uzunmüddətli mühəribələr kimi, qısa müddət çəkən mühəribələr də olub. Onlardan an qısa çəkəni Böyük Britaniya və Zənzibar arasında olmuşdu. Mühəribə 27 avqust 1896-ci ildə başlandı. Sebəb Birləşmiş Krallığın təyin etdiyi Sultan Həmmad Tuvalini öldürək hakimiyəti ələ alan Sultan Xalidin İngilislərə tabe olmaması idi. İngilis komandan mühəribə emrini səhər 09:02-də verdi. Dənizdən topların atəş açması ilə başlanan döyüşlər, 09:40-da baş-